

Gömrük İşinin İdarə edilməsində İslahatlar

Prezident Əliyev gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılmasına yönələn 25 fevral 2011-ci il tarixində fərman imzalayıb.

Fərmana əsasən, Prezident Dövlət Gömrük Komitəsini, Daxili İşlər və Ədliyyə nazirliklərini təlimatlandırır ki, Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi prosedurlarının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini təmin etsinlər.

Bundan əlavə, Prezident Dövlət Gömrük Komitəsini aşağıdakı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi üzrə təlimatlandırır:

- Qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız nağdsız qaydada aparılmasını;
- Müraciət edən şəxslər ilə görüş təyin edilməsi məqsədilə növbə sisteminin müəyyən olunması üçün elektron proqramın tətbiq edilməsini;
- Dövlət Gömrük Komitəsinin əməkdaşlarının vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsini.

Vergi inzibatçılığı sahəsində islahatlar davam edir

Vergilər Nazirliyi vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə və Vergilər Naziri Fazil Məmmədov tərəfindən qəbul edilmiş Tədbirlər Planında qoyulan məqsədlərə nail olmaq üçün (Tədbirlər Planına dair məlumatı PwC Azerbaijan # 1, 2011 nəşrində tapa bilərsiniz) müvafiq islahatları davam etdirir.

Bu məqsədlərdən biri də vergi ödəyiciləri üçün elektron audit təcrübəsini tətbiq etməkdir. Bunu da əlavə etmək istərdik ki, Vergilər Nazirliyi bu layihənin reallaşması məqsədilə Niderland Krallığının Vergi İnzibatçılığı orqanları ilə birgə əməkdaşlıq etməkdədir.

Həmçinin, o da nəzərdə tutulub ki, gələcəkdə bəyannamələr vergi ödəyicilərindən yalnız elektron şəkildə qəbul ediləcəkdir.

Vergilər Nazirliyi bundan əlavə, vergi orqanlarının işçilərinin ixtisas artırılması, habelə vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi və xırda sahibkarlar üçün vergi moratoriumlarının keçirilməsi üzərində işlər aparır.

AI və Azərbaycan Qaz Sazişi ratifikasiya edilib

4 mart 2011-ci il tarixində Milli Məclis Prezident İlham Əliyev və Avropa İttifaqının Komissiyasının Prezidenti Jose Manuel Barroso tərəfindən 13 yanvar 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannaməni ratifikasiya edib.

Bu bəyannamə ilə, Prezidentlər enerji sahəsində əməkdaşlıq üzrə tərəflər arasında bundan öncə imzalanmış memorandumlarda öz əksini tapan bu sahədə Aİ və Azərbaycan əməkdaşlığının önəmliliyini bir daha qeyd edirlər. Prezidentlər o cümlədən vurğulayırlar ki, əsas məqsəd Cənub Qaz Dəhlizinin tez bir zamanda əsasının qoyulması və işlək olmasıdır və bununla əlaqədar olaraq, digər qaz təchizatçıları və istehlakçıları Cənub Qaz Dəhlizinin inkişafında iştirak etməyə və bundan bəhrələnməyə dəvət edirlər.

Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannaməyə əsasən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini reallaşdırmağa imkan verəcək dərəcədə qazla təminatı etmək, o cümlədən Azərbaycan və Aİ birlikdə bu məqsədə nail olmaq üçün birlikdə lazımı infrastruktur təchizatı etmək öhdəliklərini üzərilərinə götürürlər.

TRACECA Sazişi ratifikasiya edilib

4 mart 2011-ci ildə Milli Məclis TRACECA Multimodal Daşımalarla bağlı Sazişi ratifikasiya edib. TRACECA Aİ və Şərqi Avropanın, Cənubi Qafqaz və Mərkəzi Asianın iştirakçı ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır.

Yuxarıda qeyd edilən Saziş 16 iyun 2009-cu ildə Çolpon-Atada, Qırğızıstanda Dövlətlərarası Komissiyanın 7-ci Görüşündə imzalanmışdır və nəqliyyat təşkilatları, təchizatçıları və yük daşıyıcıları arasında münasibətlərinin tənzimləməsinə xidmət edir.

Xarici QHT-lərin Filial və Nümayəndəliklərinin Qeydiyyatı

16 mart 2011-ci ildə Nazirlər Kabineti xarici QHT-lərin filial və nümayəndəliklərinin Azərbaycanda yaradılması üçün Azərbaycan hökuməti ilə danışıqların aparılması qaydalarını təsdiqləyib. Azərbaycanda filial və ya nümayəndəlik yaratmaq istəyən QHT-lər Ədliyyə Nazirliyi ilə danışıqlara başlamalı və Nazirliklə saziş bağlamalıdır. Filial və Nümayəndəliklərin hüquqi qeydiyyatı saziş olduğu halda həyata keçiriləcəkdir.

İnzibati Xətlər Məcəlləsinə dəyişikliklər edilib

6 mart 2011-ci il tarixində Milli Məclis İnzibati Xətlər Məcəlləsinə yeni cərimələr daxil edib və bu cərimələr əsasən sərnişin və yük daşıma qaydalarının pozulması ilə əlaqədardır.

Fərdi məlumatların açıqlanması Qaydaları təsdiqlənib

2 mart 2011-ci ildə Nazirlər Kabineti korporativ məlumat bazalarında toplanılmış və işlənən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydalarını təsdiqləyib. Qaydalar 6 iyun 2010-cu ildə qəbul olunmuş qanun əsasında buraxılıb.

Qaydalar yalnız məxfi olmayan məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə açıqlanmasına icazə verir. Məlumatların ödənişli əsaslarla açıqlanması fərdi məlumatların informasiya reyestrini aparan dövlət orqanının razılığı, fərdi məlumatın sahibi və məlumatı əldə etmək marağında olan üçüncü tərəf arasında müqavilə müqavilə əsasında həyata keçirilir. Üçüncü tərəflər öz növbələrində əldə edilmiş məlumatları digər şəxslərə ötürməməyə və fərdi məlumatların subyektləri üçün hər hansı təhlükə yaratmamaq öhdəliklərini üzərinə götürürlər.

PwC Azerbaijan Nəşrləri:

PwC Azerbaijan sizə Mərkəzi və Şərqi Avropa üçün nəzərdə tutulmuş **Taxes at a Glance 2011** yenilənmiş vergi nəşrini təqdim etməkdən məmnunluq hissi duyur. Hesabat qısaca olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin vergi sistemi haqda məlumatı özündə ehtiva edir, mühüm vergi parametrlərini və vergi sistemlərinin beynəlxalq vergi planlaşdırılması və strukturlaşdırılması

baxımından maraqlı xüsusiyyətlərini vurğulayır. Bu link vasitəsi ilə <http://www.pwc.com/az/en/publications/Taxes-at-a-Glance-2011.jhtml> Taxes at a Glance 2011 yükləyə bilərsiniz.

Əlaqə:

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə , 90A Nizami küçəsi

Bakı AZ1010, Azərbaycan

Tel: +99412 497 2515, Fax: +99412 497 7411, www.pwc.com/az

Burada olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.com

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.